

Müdür və müdir müavini (İngilis dili və humanitar fənlər mərkəzi) vəzifələri üzrə test tapşırıqları

1. Choose the correct variant(s).

I _____ any coffee today - I feel very sleepy!

A) have not had

B) have had

C) did not have

D) had

E) will have had

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

2. Choose the correct variant(s).

How long _____ Sona for?

A) did you know

B) have you known

C) do you know

D) were you knowing

E) are you knowing

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

3. Choose the correct variant(s).

How many books _____ so far?

A) did she write

B) does she write

C) has she written

D) she wrote

E) will she write

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

4. Choose the correct variant(s).

He ___ married for thirty-five years (and he's still married now).

A) have been married

B) is married

C) was married

D) will be married

E) has been married

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

5. Choose the correct variant(s).

A: What's wrong?

B: I _____ a glass.

A) 've broken

B) break

C) had broken

D) 've being broken

E) was broken

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

6. Choose the correct variant(s).

Lala ____ her leg, so she can't come skiing.

- A) is breaking
- B) has broken
- C) broke
- D) breaks
- E) had broken

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

7. Choose the correct variant(s).

Your granny ____ - come and say hello.

- A) arrives
- B) had arrived
- C) has arrived
- D) was arriving
- E) have arrived

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

8. Choose the correct variant(s).

I ____ about the problem for months, but I ____ a solution yet.

- A) had known / have found
- B) hadn't known / haven't found
- C) have known / hadn't found
- D) D have known / haven't found
- E) haven't known / haven't found

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

9. Choose the correct variant(s).

How long ____ Ms. Halima? I know you see her often.

- A) do you know
- B) did you know
- C) will you know
- D) has you known
- E) have you known

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

10. Choose the correct variant(s).

A: Hello

B: Hi Mum, it's me. I just want to say I _____ safely and everything is fine.

- A) have arrived
- B) will arrive
- C) arrive
- D) has arrived
- E) have not arrived

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

11. Choose the correct variant(s).

The baby's face is really dirty. What _____ ?

- A) does he eat
- B) has he been eating
- C) did he it
- D) will he it
- E) had he been eating

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

12. Choose the correct variant(s).

Irada is exhausted these days. She _____ too hard recently.

- A) had been working
- B) will work
- C) 's been working
- D) was working
- E) 's been worked

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

13. Choose the correct variant(s).

_____ Leyla before they worked together?

- A) Has Jahan met
- B) Does Jahan meet
- C) Did Jahan met
- D) Had Jahan met
- E) Will Jahan meet

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

14. Choose the correct variant(s).

When I arrived at the cinema, the film ____ .

- A) starts
- B) has started
- C) will start
- D) were starting
- E) had started

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

15. Choose the correct variant(s).

After they ___the shellfish, they began to feel sick.

- A) had eaten
- B) eat
- C) would eat
- D) are eating
- E) were eating

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

16. Choose the correct variant(s).

If you ____ to me, you would have got the job.

- A) listened
- B) had listened

- C) have listened
- D) would listen
- E) listen

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

17. Choose the correct variant(s).

The garden was dead because it _____ dry all summer.

- A) is
- B) were
- C) had been
- D) has been
- E) will be

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

18. Choose the correct variant(s).

We were late for the plane because we _____ our passports.

- A) have forgotten
- B) forget
- C) forgot
- D) had forgotten
- E) would forget

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

19. Choose the correct variant(s).

The lights went off because we _____ the electricity bill.

- A) had paid
- B) haven't paid
- C) have paid
- D) will pay
- E) hadn't paid

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

20. Choose the correct variant(s).

She said that she _____ the UK before.

- A) hadn't visited
- B) hasn't visited
- C) haven't visited
- D) visited
- E) didn't visit

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

21. Choose the correct variant(s).

The laundry was wet – it _____ while I was out.

- A) rained
- B) had rained
- C) has rained
- D) rains
- E) would rain

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

22. Choose the correct variant(s).

When I opened the curtains - the sun was shining and the ground was white. It ____ during the night.

- A) has snowed
- B) was snowing
- C) had snowed
- D) did not snow
- E) is snowing

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

23. Choose the correct variant(s).

I ____ all day, so I didn't want to go out.

- A) have been working
- B) have worked
- C) work
- D) had been working
- E) shall work

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

24. Choose the correct variant(s).

They ____ in our neighbourhood for three years when he lost his job.

- A) have lived
- B) lived
- C) were living
- D) have been living
- E) had been living

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

25. Choose the correct variant(s).

We ____ out for three years when we got married.

- A) had been going
- B) went
- C) have been going
- D) have gone
- E) was going

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

26. Choose the correct transformation of reporting questions.

She asked: "How much does it cost?"

- A) She asked how much it costed.
- B) She asked how much it costs.
- C) She asks how much it cost.
- D) She asked how much does it cost.
- E) She asked how much it cost.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 216

27. Choose the correct transformation of reporting questions.

He asked: "How soon can you deliver?"

- A) He wanted to know how soon they can deliver.
- B) He wants to know how soon they could deliver.
- C) He wanted to know how soon they could deliver.
- D) He wanted to know how soon they could delivered.
- E) He wanted to know how soon could they deliver.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 216

28. Choose the correct transformation of reporting questions.

She asked: "Do you offer an introductory discount?"

- A) She enquired why we offered an introductory discount.
- B) She enquired whether do we offer an introductory discount.
- C) She enquired whether we offered an introductory discount.
- D) She enquired did we offer an introductory discount.
- E) She enquired whether did we offer an introductory discount.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

29. Choose the correct transformation of reporting questions.

He asked : "Where is the nearest cashpoint?"

- A) He asked me where the nearest cashpoint was.
- B) He asked me where was the nearest cashpoint .
- C) He asked me where is the nearest cashpoint.
- D) He told me where the nearest cashpoint is.
- E) He told me where the nearest cashpoint was

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

30. Choose the correct transformation of reporting questions.

He asked: "What is the time difference between Baku and Los Angeles?"

- A) He asked her if she happens to know what the time difference was between Baku and Los Angeles.
- B) He asked her if she happened to know what the time difference was between Baku and Los Angeles.
- C) He asks her if she happened to know what the time difference is between Baku and Los Angeles.
- D) He asked her if she knows what the time difference was between Baku and Los Angeles.
- E) He asked her if she happened to know what was the time difference between Baku and Los Angeles.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

31. Choose the correct transformation of reporting questions.

He asked: "Do you know the gross weight?"

- A) He asked him whether does he know the gross weight.
- B) He asked him whether did he know the gross weight.
- C) He asked him does he know the gross weight.
- D) He asked him did he know the gross weight.
- E) He asked him whether he knew the gross weight

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 217

32. Choose the correct variant(s).

"Where is it?" said Mary. She ___

- A) asked where it was
- B) asked if it was there
- C) said where it is
- D) asked where is it
- E) asks where it was

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

33. Choose the correct variant(s).

Ram asked me where I worked. His original words were_____ .

- A) "Do you work there?"
- B) "Where do you work?"
- C) "Where do I work?"
- D) "Did you work here?"
- E) "Where did you work?"

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

34. Choose the correct variant(s).

"Please wipe your feet." I asked them to wipe _____ .

- A) your feet nicely
- B) their foot nicely
- C) their feet
- D) every feet
- E) my feet

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

35. Choose the correct variant(s).

She always asks me not to burn the cookies. She always says _____ .

- A) "Do not burn the cookies."
- B) "Not to burn the cookies!"
- C) "Burn the cookies!"
- D) "Please, don't burn the cookies."
- E) "To burn no cookies!"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

36. Choose the correct variant(s).

Do not tell her what I said.

- A) He asked me to not tell her what he had said.
- B) He begged me to tell what he had not said.
- C) C He begged me to not tell her what he would say.
- D) He begged that I didn't tell her what he had said.
- E) He begged me not to tell her what he had said.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

37. Choose the correct variant(s).

She ____ eating chocolate but now she hates it .

- A) loves
- B) used to love

- C) was loving
- D) had loved
- E) is loving

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

38. Choose the correct variant(s).

She ____ French, but she has forgotten it all.

- A) has been speaking
- B) has been able to speak
- C) has spoken
- D) used to be able to speak
- E) was not able to speak

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

39. Choose the correct variant(s).

My grandmother ____ beautiful blonde hair, but now her hair is grey.

- A) used to have
- B) has
- C) was having
- D) had been having
- E) didn't use to have

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

40. Choose the correct variant(s).

There _____ a park here, but now there's a shopping centre.

- A) is
- B) has been
- C) would
- D) was not
- E) used to be

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

41. Using the brief descriptions, match the type of business organisations to each paragraph.

1. A _____ (Ltd. Co.) cannot offer its shares or debentures to the general public. Nor can shares be transferred between members without the consent of the other shareholders.

2. A _____ is a private individual who runs a one-man business. He/She takes all the profits but also all the risks.

3. Under a _____ one firm allows another to exploit its intellectual property (e.g. a patent) in return for a loyalty. This agreement provides an opportunity to benefit from R&D already carried out and to test a foreign market without a major capital outlay or management effort.

- a) multinational corporation
- b) holding
- c) private limited company
- d) joint venture
- e) partnership
- f) sole trader
- g) licensing agreement

A) 1-a; 2-d; 3-g

B) 1-b; 2-f; 3-e

C) 1-c; 2-f; 3-g

D) 1-f; 2-c; 3-b

E) 1-d; 2-e; 3-f

Testin çətinlik dərəcəsi: çətin

42. Using the brief descriptions, match the type of business organisations to each paragraph.

1. There are different kinds of _____ but they are all associations of two or more people sharing the risks and the profits in agreed proportions.

2. A _____ is an agreement by which a franchisor gives another person or company (the franchisee) the right to sell goods or services using the franchisor's name and / or general business approach in return for a royalty.

3. A _____ or parent company owns more than half the share capital of another company which is known as a subsidiary.

- a) multinational corporation
- b) licensing agreement
- c) franchise
- d) joint venture
- e) sole trader
- f) partnership
- g) holding

A) 1-a; 2-c; 3-b

B) 1-e; 2-d; 3-f

C) 1-c; 2-a; 3-d

D) 1-f; 2-c; 3-g

E) 1-b; 2-e; 3-a

Testin çətinlik dərəcəsi: çətin

43. Choose the correct definition of the word.

"Affluenza" is _____ .

A) A social disease resulting from extreme materialism and excessive consumerism: earning more money and consuming more, which can lead to overwork, debt, waste, stress, anxiety, etc.

B) Person who loves and collects high-quality audio equipment.

C) A new word or expression that is commonly used in specialized work environments or age-groups, and has become fashionable. Terms used in advertising can often convert into buzzwords and

become widely used.

D) A distorted image of letters and numbers used to ensure that a response is not generated by a computer, in order to prevent spamming.

E) Books, usually featuring female characters, written by women on contemporary themes and issues that appeal more to women than to men.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

44. Choose the correct definition of the word.

“E-cruitment” means _____

A) A symbol, used in email messages, which is made out of punctuation marks and resembles a human face.

B) Online recruitment of employees, including online submission of resumes and cover letters.

C) A tune that keeps repeating itself over and over again in our heads.

D) A trip or short vacation which lasts only one day - daycationers do not stay away overnight.

E) Illegal downloading of material found on the internet (films, music, etc.)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

45. Choose the correct definition of the word.

“Hotspot” means_____ .

A) A person who manipulates information on the internet in order to transmit a message, usually political.

- B) A rough estimate without any claim of accuracy.
- C) Location in which wireless Internet access is available for example airports, hotels, train stations, etc.
- D) Constantly checking and responding to email and text messages.
- E) A crowd that gathers in a pre-determined place, performs an action then disperses very quickly. The mob is not told exactly what to do until just before the event.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

46. Choose the correct definition of the word.

“Notspot” means _____ .

- A) Someone who rarely or never uses the Internet, usually because they cannot access it.
- B) A person who spends an excessive amount of time on the internet.
- C) A new member of any group, community, or activity.
- D) An area where there is slow Internet access or no connection at all.
- E) Set of rules governing appropriate behaviour and courtesy on the internet.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

47. Choose the correct definition of the word.

“Noughties” means _____ .

- A) New Google employees.
- B) Traditional media (newspapers, magazines, radio, television) as opposed to the internet.

- C) Providing too much information on the Internet (credit card details, personal information, etc.) especially through social network sites.
- D) An area where there is slow Internet access or no connection at all.
- E) The years between 2000 and 2009 which contain a 'nought' (zero), in the same way as other decades are called the 'thirties', 'sixties', etc.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

48. Choose the correct definition of the word.

“Offshorable” means _____ .

- A) Something that can be done or produced in another country, especially at reduced costs.
- B) An area where there is slow Internet access or no connection at all.
- C) A segment of today's working population where there is a desire or need to work long hours.
- D) Providing too much information on the Internet (credit card details, personal information, etc.) especially through social network sites.
- E) Being tired of having to remember a large number of passwords for different electronic devices.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

49. Choose the correct definition of the word.

“Upskill” means _____ .

- A) Teach an employee new or additional skills.

- B) A user of the Twitter service who is very popular or admired, or with whom other users communicate a lot.
- C) Person who is very interested in watching videos and making recordings, and values high-quality results.
- D) People who 'tweet' send short messages via the microblogging service Twitter.
- E) The standard system of delivering mail which is very slow in contrast to electronic mail.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

50. Choose the correct definition of the word.

“Vook” means _____ .

- A) Person who is very interested in watching videos and making recordings, and values high-quality results.
- B) Marketing strategy that consists in encouraging people to pass along information to friends, family and colleagues through e-mail messages.
- C) A combination of video, text, images and social streams in an electronic book.
- D) Anger or frustration as a result of difficulties or problems encountered when using the Internet.
- E) Teach an employee new or additional skills.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

51. Choose the correct definition of the word.

“Oil field” is _____ .

- A) an existing wellbore closed to a proposed well
- B) the portion of a reservoir where the oil is kept
- C) the surface of contact of oil level and water level
- D) an accumulation, pool, or group of pools of oil in the subsurface.
- E) an area of the surface where source rock has reached appropriate condition

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

52. Choose the correct definition of the word.

“ Productivity test” means _____ .

- A) tests in an water tank to determine its capacity at specific conditions of reservoir
- B) tests in a gas tank to determine its quality at specific temperatures of reservoir
- C) tests in an oil pool to determine its capacity at specific places of level and where the oil is kept
- D) tests in an oil pool to determine an area of the surface where source rock has reached appropriate condition
- E) tests in an oil or gas well to determine its flow capacity at specific conditions of reservoir and flowing pressures

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman-Grammar and Vocabulary for Cambridge Advanced and Proficiency

53. Choose the correct variant(s).

I didn't know _____ expensive it was!

- A) such
- B) so
- C) what
- D) how

E) if

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

54. Choose the correct variant(s).

You have _____ a pretty house!

A) such

B) so

C) what

D) how

E) that

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

55. Choose the correct variant(s).

_____ a lovely garden your nephew has!

A) How

B) What

C) So

D) If

E) When

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

56. Choose the correct variant(s).

You can guess _____ happy they were!

A) what

B) so

- C) how
- D) why
- E) such

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

57. Choose the correct variant(s).

_____ happy they must have been to see you again!

- A) What
- B) Such
- C) What a lot
- D) How
- E) So

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

58. Choose the correct variant(s).

_____ an incredibly strong woman!

- A) That
- B) What
- C) Such
- D) So
- E) How

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

59. Choose the correct variant(s).

_____ a lovely smile you have!

- A) How
- B) So
- C) Such
- D) That
- E) What

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

60. Choose the correct variant(s).
_____ pleasant surprise !

- A) Such
- B) So
- C) How
- D) What
- E) What a

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

61. Choose the correct variant(s).
_____ a fool you are!

- A) Such
- B) So
- C) What
- D) How
- E) That

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

62. Choose the correct variant(s).

He talks _____ rubbish!

- A) so
- B) what
- C) how
- D) such
- E) what a

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

63. Choose the correct variant(s).

Is that _____ "8" or _____ "B" ? I cannot read it.

- A) an / an
- B) a/ an
- C) - / an
- D) a / - an
- E) an / a

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

64. Choose the correct variant(s).

Is that _____ "U" or _____ "O" ? I cannot read it.

- A) an / an
- B) an /a
- C) a/ an
- D) a / a
- E) - / -

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

65. Choose the correct variant(s).

Azerbaijan has _____ ideal climate.

- A) a
- B) an
- C) the
- D) -
- E) that

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

66. Choose the correct variant(s).

I don't like _____ dogs, but I like my brother's dog.

- A) -
- B) the
- C) that
- D) a
- E) an

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

67. Choose the correct variant(s).

She is _____ only girl in the class.

- A) -
- B) a
- C) some

D) an

E) the

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

68. Choose the correct variant(s).

I saw a movie. _____ movie was funny.

A) a

B) so

C) such

D) an

E) The

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

69. Choose the correct variant(s).

_____ city I live in is cold in the winter.

A) A

B) An

C) The

D) One

E) This

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

70. Choose the correct variant(s).

Would you like _____ glass of water?

- A) a
- B) an
- C) the
- D) some
- E) a few

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

71. Choose the correct variant(s).
Did you like _____ movie you watched last night?

- A) a
- B) one
- C) an
- D) the
- E) this

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

72. Choose the correct variant(s).
_____ Nike is a shoe company.

- A) The
- B) A
- C) An
- D) Some
- E) -

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

73. Choose the correct variant(s).

My daughter can get dressed all by ___ now.

- A) myself
- B) her
- C) herself
- D) she
- E) itself

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

74. Choose the correct variant(s).

___ stole it will be punished.

- A) We
- B) I
- C) Whose
- D) What
- E) Whoever

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

75. Choose the correct variant(s).

The politicians decided to give ___ a pay rise.

- A) himself
- B) ourselves
- C) herself
- D) themselves
- E) yourselves

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

76. Choose the correct variant(s).

You can take_____ you want from the fridge to eat.

- A) whatever
- B) wherever
- C) whoever
- D) whoseever
- E) whomever

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

77. Choose the correct variant(s).

_____ I arrive home, dinner is waiting for me in the oven

- A) Wherever
- B) Whichever
- C) Whenever
- D) Whoever
- E) Whosever

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

78. Choose the correct variant(s).

The old woman lived alone, with_____to look after ____ .

- A) anyone / she's
- B) no one / her
- C) everyone / she
- D) someone / her

E) anyone / herself

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

79. Choose the correct variant(s).

_____ two rings here on my little finger belonged to _____ grandmother.

A) This / my

B) The / myself

C) Those / me

D) That / mine

E) These / my

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

80. Choose the correct variant(s).

When the little boy grabbed the lizard, _____ tail broke off in _____ hand.

A) its / he's

B) it / one's

C) its / his

D) it / him

E) it's / his

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

81. Choose the correct variant(s).

A baby learns the meaning of words as ---- are spoken by others and later uses ---- in sentences.

A) they / it

- B) it / them
- C) they / themselves
- D) they / them
- E) their / they

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

82. Choose the correct variant(s).

Some of these clothes are _____, and the rest of _____ belong to Zakir.

- A) mine / them
- B) me / they
- C) hers / their
- D) my / them
- E) yours / it

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

83. Choose the correct variant(s).

As for _____, I prefer to let people make up _____ minds.

- A) I / his own
- B) me / their own
- C) myself / each other's
- D) mine / one another's
- E) my / theirs

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

84. Choose the correct variant(s).

The solicitor wrote a letter to Ann and ____ in which he asked us if we could settle the matter between ____.

- A) me / we
- B) mine / our
- C) myself / ours
- D) me / us
- E) I / us

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

85. Choose the correct variant(s).

They decided to buy the house because ____ location would allow ____ to get to work very easily.

- A) its / their
- B) they / us
- C) its / them
- D) it / themselves
- E) theirs / them

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

86. Choose the correct variant(s).

I didn't buy ____ in the end.

- A) everybody
- B) anything
- C) something
- D) nothing

E) nobody

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

87. Choose the correct variant(s).

He was an only child, so he had to learn how to amuse _____ .

A) each other

B) anybody

C) him

D) himself

E) herself

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

88. Choose the correct variant(s).

They always defend _____. If you blame one, the other will spring to her aid.

A) one another

B) them

C) him

D) she

E) themselves

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

89. Choose the correct variant(s).

He claimed to be an expert, but he knew almost ---- about it.

- A) everywhere
- B) everything
- C) anything
- D) something
- E) nothing

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

90. Choose the correct variant(s).

If ____ had called, they would have left a message.

- A) no one
- B) everybody
- C) nobody
- D) anybody
- E) nothing

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

91. Choose the correct variant(s).

Despite her father's complaints, she decided to live ---- in Canada.

- A) himself
- B) herself
- C) of her own
- D) by herself
- E) her

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

92. Choose the correct variant(s).

The music in the house was so loud that everybody had to shout to make ____ heard.

- A) themselves
- B) them
- C) oneself
- D) herself
- E) yourselves

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

93. Choose the correct variant(s).

There was ____ to help me so I had to do all the cleaning myself.

- A) everyone
- B) somebody
- C) no one
- D) anybody
- E) everything

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

94. Choose the correct variant(s).

Hello Henry, Kate, Peter. Help ---- to some food and I'll be with you in a moment.

- A) yourselves
- B) yourself
- C) yours
- D) you

E) himself

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

95. Choose the correct variant(s).

A student of ___ has just been to see me.

A) you

B) yourself

C) yours

D) one of you

E) your

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

96. Choose the correct variant(s).

Her friends were at the meeting. So were ____ .

A) mine

B) your

C) my

D) myself

E) me

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

97. Choose the correct variant(s).

___ in the village went to the party but ___ enjoyed it very much.

A) Someone / no one

- B) Everyone / everybody
- C) Nobody / no one
- D) Everyone / nobody
- E) Everyone / somebody

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

98. Choose the correct variant(s).
It's partly finished. There is ---- left

- A) anything
- B) everything
- C) nothing
- D) everyone
- E) something

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

99. Choose the correct variant(s).
Have you met that ____ next door?

- A) new boy cute
- B) cute boy new
- C) cute new boy
- D) boy new cute
- E) boy cute new

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

100. Choose the correct variant(s).

My uncle wore a _____ to the wedding.

- A) blue silk tie
- B) tie blue silk
- C) silk blue tie
- D) tie silk blue
- E) silk tie blue

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

101. Choose the correct variant(s).

The course you are _____ .

- A) interesting sounds taking
- B) sounds interesting taking
- C) interesting taking sounds
- D) taking sounds interesting
- E) taking interesting sounds

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

102. Choose the correct variant(s).

Is it _____ ?

- A) cold getting outside
- B) outside cold getting
- C) getting outside cold
- D) getting cold outside
- E) outside getting cold

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

103. Choose the correct variant(s).

The cookies that you _____ .

- A) delicious smell baked
- B) smell delicious baked
- C) baked delicious smell
- D) smell baked delicious
- E) baked smell delicious

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

104. Choose the correct variant(s).

We met _____ people at the conference.

- A) very two smart
- B) two very smart
- C) very smart two
- D) smart two very
- E) two smart very

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

105. Choose the correct variant(s).

Everyone was home for the holidays. What could make for _____ Novruz than that?

- A) the merriest
- B) a merryer
- C) a merrier
- D) a merry

E) the most merry

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

106. Choose the correct variant(s).

Of all the mechanics in the shop, Shamil is surely _____ .

A) the competentest

B) the least competent

C) the less competent

D) more competenter

E) the most competentest

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

107. Choose the correct variant(s).

My cold is definitely _____ this morning.

A) more bad

B) worse

C) worst

D) worser

E) badly

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

108. Choose the correct variant(s).

My mentor had _____ advice to offer on this particular subject.

A) few

- B) a few
- C) many
- D) little
- E) very few

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

109. Choose the correct variant(s).

The Mediterranean Sea, which means 'in the midst of lands' In Latin, is the world's ---- inland sea and surrounded by Europe, Asia, and Africa.

- A) largest
- B) the largest
- C) the larger
- D) as large
- E) larger

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

110. Choose the correct variant(s).

As ____ traffic means ____ traffic accidents, people should use public transportation more.

- A) few / less
- B) a few / less
- C) fewer / fewer
- D) more / less
- E) less / fewer

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

111. Choose the correct variant(s).

There was ___ a strong wind we ____ decided to stay indoors.

A) such / that

B) too / that

C) so / as

D) such / as

E) so / that

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

112. Choose the correct variant(s).

She paid for lunch ___ advance, so we don't need to pay now.

A) on

B) at

C) by

D) for

E) in

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

113. Choose the correct variant(s).

I went to the wrong house ____ mistake.

A) on

B) by

C) with

D) in

E) at

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

114. Choose the correct variant(s).

I was walking to work and ___ chance I saw the glove that I'd lost on the ground.

A) on

B) at

C) of

D) by

E) in

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

115. Choose the correct variant(s).

I picked up the laptop and ___ my surprise it fell apart in my hands.

A) on

B) of

C) in

D) to

E) at

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

116. Choose the correct variant(s).

I have a lot_____ common with my cousin. We both like many of the same things.

A) on

B) at

C) of

D) over

E) in

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

117. Choose the correct variant(s).

Did you forget your purse ____ purpose so you wouldn't have to pay?

A) on

B) at

C) in

D) with

E) by

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

118. Choose the correct variant(s).

It's best to arrive ____ foot because there is nowhere to park.

A) in

B) on

C) at

D) by

E) with

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

119. Choose the correct variant(s).

He added salt instead of sugar ____ mistake.

A) on

- B) at
- C) by
- D) for
- E) in

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

120. Choose the correct variant(s).

What's your favourite thing to do? _____ instance, do you like sport?

- A) By
- B) At
- C) In
- D) For
- E) On

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

121. Choose the correct variant(s).

The book was _____ reach on a high shelf.

- A) in
- B) of
- C) into
- D) above
- E) out of

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

122. Choose the correct variant(s).

I want to go to Khinalig ____ a change. I've never been there.

- A) for
- B) on
- C) at
- D) with
- E) by

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

123. Choose the correct variant(s).

Please come__ once. We have a big problem.

- A) on
- B) at
- C) in
- D) by
- E) for

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

124. Choose the correct variant(s).

She was really ____ danger for a few minutes in the rough sea, but luckily a lifeguard saw her.

- A) on
- B) at
- C) in
- D) with
- E) under

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

125. Choose the correct variant(s).

He walked into the kitchen and ____ his surprise there was food all over the floor.

- A) on
- B) in
- C) at
- D) to
- E) for

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

126. Choose the correct variant(s).

She drinks a litre of water every day ____ fail.

- A) in
- B) for
- C) on
- D) out of
- E) without

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

127. Choose the correct variant(s).

Luke is very pleased ____ his exam results.

- A) with

- B) on
- C) by
- D) for
- E) at

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

128. Choose the correct variant(s).
Julie is very different___ her sister.

- A) at
- B) from
- C) of
- D) in
- E) with

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

129. Choose the correct variant(s).
I'm very excited___ buying a new computer.

- A) for
- B) on
- C) about
- D) in
- E) over

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

130. Choose the correct variant(s).
Are you pleased ____ your new job?

- A) in
- B) for
- C) at
- D) with
- E) after

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

131. Choose the correct variant(s).
Who is Jamil married ____ ?

- A) with
- B) for
- C) in
- D) along with
- E) to

Testin çətinlik dərəcəsi: orta

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

132. Choose the correct variant(s).
There ... somebody in the house. I ... some voices, and the lights are on.

- A) could be, may hear
- B) has to be, will hear
- C) must be, can hear

D) can't be, am able to hear

E) ought to be, would hear

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Lt

133. Choose the correct variant(s).

What ... for the party?

I think you ... the blue dress on. You look beautiful in that dress.

A) need I wear, could put

B) must I wear, can put

C) should I wear, may put

D) will I wear, should put

E) shall I wear, should put

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

134. Choose the correct variant(s).

She knew everything about our plans. She _____ to our conversation.

A) must have listened

B) should listen

C) must listen

D) may have listened

E) may listen

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

135. Supply the word corresponding the following statements.

1. Good afternoon, I'd like to make an _____ about export regulations to Japan.

2. There will be a full _____ into insider trading on the Stock Exchange.

- A) extra-deal
- B) assembly
- C) occupation
- D) enquiry
- E) enquire

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 73

136. Choose the correct translation.

Peşəkar Əməliyyat Qrupumuz işlədiyimiz yatağın xüsusiyyətlərinə uyğun olaraq keyfiyyətli və dayanıqlı qoruyucu kəmərləri düzgün seçməklə quyuların dizayn edilmişini müvəffəqiyyətlə həyata keçirir.

- A) Our professionally trained operations and fully customized group successfully performs a well-head assembly structure design and casing selection to meet operating conditions.
- B) Our Professional Operations Team successfully carries out the design of the well structure by selecting the right quality and durable harnesses in accordance with the characteristics of the field in which we operate.
- C) Our professionally trained operations and fully customized group successfully performs a well-head assembly structure design and casing selection to meet cosuming conditions.
- D) Our professionally trained operations and fully customized group successfully performs a well-casing structure design and casing selection to meet operating conditions.
- E) Our Professional Operations trained group and fully customized group successfully performs a welding position assembly structure design and casing selection to meet operating conditions.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

137. Choose the correct translation.

Sementləmə proqramını hazırlayarkən qazmaçılarımız sementləmədən sonra qoruyucu kəmərlərin arxasında təzyiqin olmaması prinsipini əsas götürür və biz bu sahədə vəziyyəti nəzarətdə saxlaya bilirik.

- A) While developing the well casing program, our drillers are guided by the principle of high pressure behind the protective belts after cementation, and we can control the situation in this area.
- B) While developing the cementing program, our drillers are guided by the principle of no pressure behind the protective belts after well-boring, and we can control the situation in this area.
- C) After developing the cementing program, our drillers are guided by the principle of low pressure behind the protective belts after cementation, and we can control the situation in this area.
- D) Before developing the cementing program, our drillers are guided by the principle of normal pressure behind the protective belts after cementation, and we can control the situation in this area.
- E) While developing the cementing program, our drillers are guided by the principle of no pressure behind the protective belts after cementation, and we can control the situation in this area.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

138. Choose the correct translation.

Yeni texnika və texnologiyalardan uğurla istifadə etməklə Biz, sifarişçinin verdiyi layihə dərinliyi və azimut üzrə inhiraf yığaraq maili qazma xidmətlərini dəqiq və xətasız yerinə yetiririk.

- A) Successfully using contemporary equipment and technologies, we provide accurate and weight inclined drilling services, accumulating deviations in the depth and azimuth of the project provided by the customer.
- B) Successfully using new equipment and technologies, we provide accurate and error-free inclined drilling services, accumulating deviations in the height and azimuth of the project provided by the customer.
- C) Successfully using new supply vessel and technologies, we provide accurate and error-free inclined drilling equipment, accumulating deviations in the depth and azimuth of the project provided by the supplier.
- D) Successfully using new equipment and technologies, we provide accurate and error-free inclined drilling services, accumulating deviations in the depth and azimuth of the project provided by the customer.
- E) Successfully using low-tech equipment and technologies, we provide accurate and error-free inclined drilling services, accumulating deviations in the width and azimuth of the project provided by the customer.

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

139. Choose the correct translation.

Qərbi Abşeron və Günəşli yataqlarında quyular layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanır.

A) Wells in the western Absheron and Gunashli fields are completed by drilling horizontally into the project horizon, releasing high-quality filters into the open pipe that allow for increased production.

B) Wells in the western Absheron and Gunashli fields are constructed by drilling horizontally into the project, releasing medium-quality filters into the open pipe that allow for increased production.

C) Wells in the western Absheron and Gunashli fields are completed by drilling vertically into the project horizon, releasing high-quality filters into the open pipe that allow for increased production.

D) Wells in the western Absheron and Gunashli fields are reconstructed by maintaining horizontally into the project horizon, releasing high-quality filters into the open pipe that allow for increased production.

E) Wells in the western Absheron and Gunashli fields are completed by drilling horizontally into the project horizon, releasing high-quality filters into the blocked pipe that allow for decreased production.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

140. Choose the correct translation.

Bu metod hasilatın dəfələrlə artırılmasına səbəb olur.

A) This method leads to a significant decrease in production.

B) This method leads to a minor increase in production.

C) This method causes to a significant inaction in production.

D) This method leads to a significant inaction in production.

E) This method leads to a significant increase in production.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

141. Choose the correct translation.

Geoloqlarımız quyularda aparılan geoloji-tədqiqat işlərinin planı, tədqiqat işlərinin növü və aparılma ardıcılığını nəzarətdə saxlayaraq əldə olunmuş məlumatları sifarişçi ilə birlikdə analiz və emal edərək quyuların dərinliyinin düzgün seçilməsi və məhsuldar obyektlərin vaxtında təyin olunması işinə böyük töhfələr verir.

- A) Our geologists make a great contribution to the correct selection of well depth and timely identification of productive objects by analyzing and processing the information obtained together with the customer, monitoring the plan of geological research work in wells, the type and sequence of research work.
- B) Our geologists make a great contribution to the correct selection of well height and timely identification of productive objects by memorizing and processing the information obtained together with the customer, monitoring the plan of geological research work in wells, the type and sequence of research work.
- C) Our geologists make a great contribution to the correct workover of well depth and timely identification of productive objects by processing the information obtained together with the customer, monitoring the plan of geological research work in drills, the type and sequence of research work.
- D) Our geologists make a great contribution to the correct idling speed of well depth and timely identification of complete objects by analyzing and processing the information obtained together with the customer, monitoring the plan of geological research work in wells, the type and sequence of research work.
- E) Our geologists make a great contribution to the correct selection of well temperature and stop-end of productive objects by analyzing and gathering the information obtained together with the supplier, monitoring the plan of geological research work in drills, the type and sequence of research work.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

142. Choose the correct translation.

Kəmərlərin təyin olunmuş dərinliklərə endirilməsi və sementlənmənin keyfiyyətlə aparılması müəssisəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

- A) One of the main tasks of our company is to raise the pipelines to the specified depths and carry out quality cementing.

- B) One of the main tasks of our company is to lower the pipelines to the specified depths and carry out quality cementing.
- C) One of the main tasks of our company is to operate the pipelines to the specified height and carry out quality cementing.
- D) One of the main tasks of our country is to lower the pipelines to the specified depths and carry out poor quality cementing.
- E) The main tasks of our company is to lower the drilling axe to the specified depths and carry out quality cementing.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

143. Choose the correct translation.

Sement məhlulunun düzgün hazırlanması sementin özünün və tərkibinə qatılan maddələrin keyfiyyətli olmasından asılı olaraq qoruyucu kəmərlərin arxasının sementlə tam doldurulması işinin uğurla başa çatdırılmasında əsas rol oynayır.

- A) Proper preparation of the cement mortar, depending on the quantity of the cement itself and the ingredients, plays a minor role in the successful completion of the backfill of the protective belts with cement.
- B) Proper preparation of the cement mortar, depending on the quantity of the cement , plays a minor role in the successful mintenance of the backfill of the protective belts with cement.
- C) Proper preparation of the cementing stinger, depending on the quality of the well fluid itself and the ingredients, plays a key role in the successful completion of the backside of the protective belts with cement.
- D) Proper preparation of the cementing manifold swivel, depending on the quality of the cement itself and the ingredients, plays a key role in the successful completion of the backfill of the protective belts with cement.
- E) Proper preparation of the cement mortar, depending on the quality of the cement itself and the ingredients, plays a key role in the successful completion of the backfill of the protective belts with cement.

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

144. Choose the correct translation.

Tədbirin missiyası HR sahəsində bilik mübadiləsini təmin etmək, korporativ qarşılıqlı

əlaqəni artırmaq və insan idarəçiliyinin bütün sahələrinə dair aktual mövzularda beyin fırtınasına yardım etməkdir.

- A) The mission of the meeting is to provide knowledge exchange in the field of HR, increase sole trade interaction and promote brainstorming on topical issues in all areas of human management.
- B) The mission of the project is to provide knowledge in the field of HR, increase corporate interaction and promote brainstorming on topical issues in all areas of nature protection.
- C) The mission of the event is to provide work experience for the employers of HR, increase corporate interaction and promote brainstorming on logistical issues in specific areas of human management.
- D) The mission of the event is to provide knowledge exchange in the field of HR, increase corporate interaction and promote brainstorming on topical issues in all areas of human management.
- E) The mission of the event is to provide student exchange in the field of HR, decrease corporate interaction and promote brainstorming on topical issues in all areas of human management.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

145. Choose the correct translation.

Bütün daxili və kənar iclaslar müasir texnologiyaların tətbiqi vasitəsilə onlayn rejimdə həyata keçirilir.

- A) All internal and external agreements are signed online using modern technologies.
- B) All inside and outside events were held online using modern technologies.
- C) All internal and external meetings are held online using modern technologies.
- D) All internal and external meetings are held face-to-face using modern technologies.
- E) All internal and external laboratory works are held online using modern technologies.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

146. Choose the correct translation.

İnsan Kapitalı bölməsi tərəfindən işçilərimizin inkişaf etdirilməsi üçün video təlimlər

davam etdirilir.

- A) The Human Capital department continues video trainings for the development of our employees.
- B) The Human Capital department is planning video trainings for the development of our employees.
- C) The Human Capital department continues video trainings for the development of our foreign contractors.
- D) The Human Capital department continues online meetings for the development of our employees.
- E) The Human Capital department continues international trainings for the development of our employers.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

147. Choose the correct translation.

If you pass the interview stage, we will review your employment history, referrals, education level, etc. we will conduct a biographical review covering all aspects.

- A) Əgər siz müsahibə mərhələsini keçə bilərsinizsə, biz məşğulluq tarixçənizi, tövsiyənamələrinizi, təhsil səviyyənizi və s. aspektləri əhatə edən bioqrafik yoxlama aparmamalıyıq.
- B) Əgər siz praktik yoxlama mərhələsini keçərsinizsə, biz məşğulluq idarəsinin tövsiyənamələrini, təhsil səviyyənizi və s. aspektləri əhatə edən bioqrafik yoxlama aparacağıq.
- C) Əgər siz müsahibə mərhələsini keçərsinizsə, biz məşğulluq tarixçənizi, tövsiyənamələrinizi, təhsil səviyyənizi və s. aspektləri əhatə edən bioloji yoxlama aparmayacağıq.
- D) Əgər siz müsahibə mərhələsini keçməzsinizsə, biz məşğulluq tarixçənizi, tövsiyənamələrinizi, təhsil səviyyənizi və s. aspektləri əhatə edən bioqrafik yoxlama apara bilərik.
- E) Əgər siz müsahibə mərhələsini keçərsinizsə, biz məşğulluq tarixçənizi, tövsiyənamələrinizi, təhsil səviyyənizi və s. aspektləri əhatə edən bioqrafik yoxlama aparacağıq.

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

148. Choose the correct translation.

After reviewing the uploaded biographies, our HR specialists send the CVs of the most eligible candidates to the relevant line managers. Line managers select candidates for the interview.

A) Kadr işi üzrə mütəxəssislərimiz yüklənə bilməyən tərcümeyi-hallara baxdıqdan sonra tələblərə nisbətən uyğun gələn namizədlərin CV-lərini müvafiq şöbə menecerlərinə ötürür. Şöbələr üzrə menecerlər isə, müsahibəyə çağırılacaq namizədləri müvafiq şöbələrə seçir.

B) Kadr işi üzrə mütəxəssislərimiz yüklənən tərcümeyi-hallara baxdıqdan sonra tələblərə ən çox uyğun gələn namizədlərin CV-lərini müvafiq xətti menecerlərə ötürür. Xətti menecerlər isə, müsahibəyə çağırılacaq namizədləri seçir.

C) Kadr işi üzrə mütəxəssislərimiz yüklənən tərcümeyi-hallara baxdıqdan sonra tələblərə ən çox uyğun gələn namizədlərin CV-lərini müvafiq menecerlərə əlbəə ötürür. Xətt sahəsindəki menecerlər isə, namizədləri müsahibəyə çağırır.

D) Kadr işi üzrə mütəxəssislərimiz yüklənə bilməyən tərcümeyi-hallara baxdıqdan sonra tələblərə ən az uyğun gələn namizədlərin CV-lərini müvafiq menecerlərə xətti ötürür. Menecerlər isə, müsahibəyə çağırılacaq namizədləri seçir.

E) Kadr işi üzrə mütəxəssislərimiz yüklənən tərcümeyi-hallara baxdıqdan sonra tələblərə ən az uyğun gələn namizədlərin CV-lərini müvafiq xətti menecerlərə ötürərək ixtisar edirlər. Xətti menecerlər isə, müsahibəyə çağırılmayacaq namizədləri seçmir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

149. Choose the correct translation.

The maintenance department staff of the plant consists of a group of authorized specialists who provide operational control over technological processes and equipment design changes.

A) Zavodun istismar şöbəsinin personalı texnoloji proseslərə və avadanlıq tərtibatının dəyişdirilməsinə operativ nəzarəti təmin edən bir qrup səlahiyyətli mütəxəssisdən ibarətdir.

B) Zavodun istehsal şöbəsinin personalı texnoloji proseslərə və avadanlıq tərtibatının dəyişdirilməsinə operativ nəzarəti təmin edən bir qrup səlahiyyətli mütəxəssisdən ibarətdir.

C) Zavodun istismar şöbəsinin personalı texnoloji proseslərə və avadanlıq tərtibatının yenidən alınmasına operativ nəzarəti təmin edən bir qrup səlahiyyətli mütəxəssisdən ibarətdir.

D) Zavodun istehlak şöbəsinin personalı texnoloji prosesləri və yeni avadanlıq tərtibatının xarici ölkələrdən sifarişinə operativ nəzarəti təmin edən bir qrup səlahiyyətli mütəxəssisdən ibarətdir.

E) Zavodun istismar şöbəsinin rəhbərliyi texnoloji proseslərə və avadanlıq tərtibatının dəyişdirilməsinə operativ nəzarəti təmin edən bir səlahiyyətli mütəxəssisdən ibarətdir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

150. Choose the correct translation.

Operators monitor the results obtained during the tests and, if necessary, propose appropriate adjustments to the production process and report the results to supervisors and other executives.

A) Operatorlar sınaqlar zamanı əldə edilən nəticələri bir də yoxlayır və lazım gəldikdə istehsal prosesinə müvafiq düzəlişlər edir və ələ edilən nəticələr barədə supervayzerlərə və digər işçilərə məruzə edir.

B) Operatorlar sınaqlar zamanı əldə edilən nəticələri qeydiyyatata salır və lazım gəldikdə istehsal prosesində müvafiq düzəlişlər edir və ələ edilən nəticələri supervayzerlərə və digər rəhbər işçilərə məruzə edir.

C) Operatorlar sınaqlar zamanı əldə edilən nəticələri nəzarətdə saxlayır və lazım gəldikdə istehsal prosesinə müvafiq düzəlişlər təklif edir və ələ edilən nəticələr barədə supervayzerlərə və digər rəhbər işçilərə məruzə edir.

D) Operatorlar istehsal prosesi zamanı əldə edilən nəticələri nəzarətdə saxlayır və hər dəfə istehsal prosesinə müvafiq düzəlişlər təklif edir və ələ edilən nəticələr barədə supervayzerlərə və digər rəhbər işçilərə məruzə edir.

E) Operatorlar sınaqlar zamanı əldə edilən nəticələri nəzarətdə saxlayır və lazım gəldikdə istehsal prosesinə müvafiq düzəlişlər təklif edir və ələ edilən nəticələr barədə geniş ictimaiyyətə məlumat verir.

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

151. Choose the correct translation.

Gaining work experience directly in the workplace is very important for the professional development and career advancement of plant operators.

A) İş yerlərində iş təcrübəsinin əldə edilməsi zavodun texniki heyətinin peşəkar inkişafı və karyera yüksəlişi baxımından çox vacibdir.

- B) Bilavasitə iş yerlərində iş təcrübəsinin əldə edilməsi zavod operatorlarının peşəkar inkişafı və karyera yüksəlişi baxımından çox vacibdir.
- C) Bilavasitə iş yerlərində keyfiyyətli təcrübəçilərin əldə edilməsi zavod operatorlarının peşəkar inkişafı və karyera yüksəlişi baxımından çox vacibdir.
- D) İş yerlərində təcrübənin əldə edilməsi zavodun texniki-fəhlə heyətinin inkişafı və karyera yüksəlişi baxımından nisbətən vacibdir.
- E) Bilavasitə iş yerlərində iş icazəsinin əldə edilməsi zavod operatorlarının peşəkarlıq bacarıqları və karyera yüksəlişinə nəzarət üçün çox vacibdir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

152. Choose the correct translation.

Operators are responsible for shutting down the equipment in the event of an accident or otherwise handling the equipment.

- A) Operatorlar avadanlığın qəza halında dayandırılması və ya avadanlıqla digər müvafiq qaydada rəftar edilməsi üçün cavabdehlik daşıyır.
- B) Operatorlar avadanlığın qəza halında təmir edilməsi və ya avadanlıqla digər müvafiq qaydada rəftar edilməsi üçün cavabdehlik daşıyır.
- C) Operatorlar avadanlığın qəza halında dəyişdirilməsi və ya avadanlıqla digər müvafiq qaydada rəftar edilməsi üçün cavabdehlik daşıyır.
- D) Operatorlar avadanlığın qəza halında üzərinin qabadılması və ya avadanlıqla digər müvafiq qaydada rəftar edilməsi üçün cavabdehlik daşıyır.
- E) Operatorlar avadanlığın qəza halında dayandırılması və ya avadanlığın digər bir yerə müvafiq qaydada daşınması üçün cavabdehlik daşıyır.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

153. Choose the correct translation.

Their goal is to increase the level of quality, efficiency and safety of production by ensuring the harmonious operation of equipment and the plant manufacturing of quality products.

- A) Onların məqsədi avadanlığın keyfiyyətli işləməsini və zavodun məhsul buraxmasını təmin etməklə istehsalatın keyfiyyət, səmərə və təhlükəsizlik səviyyəsinin stabil saxlanmasıdır.

- B) Onların məqsədi avadanlığın ahəngdar işləməsini və zavodun keyfiyyətli məhsul buraxmasını təmin etməklə istehsalatın kəmiyyət, səmərə və stabillik səviyyəsinin artırılmasından ibarətdir.
- C) Onların məqsədi avadanlığın daha səmərəli işləməsini və zavodun keyfiyyətli xammal almasını təmin etməklə istehsalatın keyfiyyət, səmərə və təhlükəsizlik səviyyəsinin artırılmasından ibarətdir.
- D) Onların məqsədi avadanlığın ahəngdar işləməsini və zavodun keyfiyyətli məhsul idxalını təmin etməklə istehsalatın keyfiyyət, səmərə və təhlükəsizlik səviyyəsinin yoxlanılmasından ibarətdir.
- E) Onların məqsədi avadanlığın ahəngdar işləməsini və zavodun keyfiyyətli məhsul buraxmasını təmin etməklə istehsalatın keyfiyyət, səmərə və təhlükəsizlik səviyyəsinin artırılmasından ibarətdir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

154. Choose the correct translation.

The maintenance team has 3 branches of activity: control and measuring devices and automation, electrical work and maintenance of mechanical equipment.

- A) Texniki xidmət qrupu 3 fəaliyyət qrupu ilə işləyir: nəzarət-ölçü cihazlarının təmir-tikintisi və avtomatlaşdırma, elektrotexniki işlər və mexaniki avadanlıqlara texniki xidmətin göstərilməsi.
- B) Texniki xidmət qrupunun 3 fəaliyyət istiqaməti vardır: nəzarət-ölçü cihazları və avtomatlaşdırma, elektrik işləri və mexaniki avadanlıqlara texniki xidmətin göstərilməsi.
- C) Texniki xidmət qrupunun 3 fəaliyyət istiqaməti üzrə təmir və tikintisi vardır: nəzarət-ölçü cihazları, elektrotexniki işlər və mexaniki avadanlıqlara texniki xidmətin göstərilməsi.
- D) Texniki xidmət qrupunun əlavə olaraq 3 fəaliyyət istiqaməti də vardır: nəzarət-ölçü cihazları və avtomatlaşdırma, elektrotexniki işlər və mexaniki avadanlıqların dərhal dəyişdirilməsi.
- E) Texniki xidmət qrupunun 3 illik fəaliyyət müddəti olur: nəzarət-ölçü cihazları və avtomatlaşdırma, elektrotexniki işlər və mexaniki avadanlıqlara texniki xidmətin göstərilməsi.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

155. Choose the correct translation.

In order to achieve the business goals and objectives of the enterprise, the technicians-mechanics are responsible for the installation of production equipment, troubleshooting, repair and maintenance in accordance with the requirements of safety, forecasting / production system and procedures.

A) Müəssisənin işgüzar məqsəd və hədəflərinin hesablanması üçün texnik-mexaniklər proqnoz/istehsalat sistemi və prosedurların tələblərinə uyğun olaraq istehsalat avadanlığının quraşdırılması, nasazlıqların aradan qaldırılması, təmir və texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır.

B) Müəssisənin işgüzar məqsəd və hədəflərinin əldə edilməsi üçün texnik-mexaniklər təhlükəsizlik və prosedurların tələblərinə uyğun olaraq istehsalat avadanlığının quraşdırılması, nasazlıqların aradan qaldırılması, təmir və texniki xidmətin qiymətləndirilməsi göstərilməsi üçün cavabdehlik daşıyır.

C) Müəssisənin işgüzar məqsəd və hədəflərinin əldə edilməsi üçün texnik-mexaniklər təhlükəsizlik, proqnoz/istehsalat sistemi və prosedurların tələblərinə uyğun olaraq istehsalat avadanlığının quraşdırılması, nasazlıqların aradan qaldırılması, təmir və texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır.

D) Müəssisənin məqsəd və hədəflərinin əldə edilməsi üçün texnik-mexaniklər proqnoz/istehsalat sistemi və prosedurların tələblərinə uyğun olaraq istehsalat avadanlığının quraşdırılması, nasazlıqların aradan qaldırılması, təmir və texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır.

E) Müəssisənin məqsəd və hədəflərinin təyin edilməsi üçün texnik-mexaniklər təhlükəsizlik və prosedurların tələblərinə uyğun olaraq istehsalat avadanlığının alınub quraşdırılması, nasazlıqların aradan qaldırılması, təmir və texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır.

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

156. Choose the correct translation.

Quyu "Günəşli" yatağının dayaz sulu hissəsində "Fasilə" Lay Dəstəsinə maksimum 84 dərəcə bucaq altında qazılmışdır.

A) The well was drilled in the shallow aqueous part of the "Gunashli" field to Fasila Layer, with minimum deviation of 84 degrees.

B) The well was drilled in the shallow aqueous part of the "Gunashli" field at a maximum angle of 84 degrees to the Fasila Formation .

C) The well is aimed to be drilled in the part of the "Gunashli" field at a maximum angle of 84 degrees to the Fasila Formation .

- D) The well was drilled to Fasila Layer, with minimum deviation of 84 degrees.
- E) The drilled well was in the part of the "Gunashli" field at a maximum angle of 84 degrees to the Fasila Formation .

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

157. Choose the correct translation.

İlk dəfə olaraq açıq sonluqlu mənimləmə quyusu istismara verilmişdir.

- A) At first , a well was taken out of operation with open end.
- B) At last, an open-ended well-construction was taken into operation.
- C) For the first time, an open-ended development well was put into operation.
- D) At first , a well was put into operation with open end.
- E) For the first time , a well was taken out of operation with open end.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

158. Choose the correct translation.

Təsisçilərdən biri olan SOCAR, birgə müəssisəyə sənayə üsulu ilə neft və qaz quyularının qazılması sahəsində 160 ildən çox təcrübə gətirir.

- A) SOCAR is the first one of the founders, brings more than 160 years of experience in operating oil and gas wells by industrial methods to the joint venture.
- B) SOCAR, one of the founders, brings more than 160 years of experience in drilling oil and gas wells by industrial methods to the joint venture.
- C) SOCAR is the first founder, brings more than 160 years of experience in operating oil and gas wells by heavy oil engines to the joint venture.
- D) SOCAR is the only founder, which brings more than 160 years of experience in operating oil and gas wells by industrial methods to the joint venture.
- E) SOCAR is one of the founders, that brings more than 160 years of experience in storing oil and gas reservoirs by industrial methods to the joint venture.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

159. Choose the correct translation.

SOCAR AQS-nin qazma briqadası və Əməliyyat Qrupunun peşəkarlığı sayəsində dəqiq və hərtərəfli hesablanmış qazma proqramlarına istinad edərək biz, normal yataqlarla yanaşı dünyada ən mürəkkəb və ən yüksək təzyiqli yataqlardan hesab olunan Ümid və Bulla-da quyuların layihələndirilməsi və qazılması işini uğurla davam etdiririk.

- A) Owing to professionalism of the SOCAR AQS drilling crew and operations group and relying on comprehensively prepared well construction programmes, we continue to successfully design, develop and construct of standard and complex wells such as high reservoir pressure fields where Umid and Bulla platforms are located.
- B) Owing to professionalism of the SOCAR AQS drillship crew and operations group and relying on comprehensively prepared drilling programmes, we continue to successfully developing and consumption of standard and complex wells such as high reservoir pressure fields where Umid and Bulla platforms are located.
- C) Owing to professionalism of the SOCAR AQS drilling crew and operations group and relying on comprehensively prepared drilling programmes, we continue to successfully design of standard and complex wells such as high reservoir pressure fields where Umid and Bulla platforms are being planned to drill.
- D) Owing to professionalism of the SOCAR AQS drilling crew and operations group and relying on comprehensively prepared drilling programmes, we continue to successfully design and drilling of standard and complex wells such as high reservoir pressure fields where Umid and Bulla platforms are located.
- E) Owing to professionalism of the SOCAR AQS maintaining crew and consumption group and relying on comprehensively prepared drilling programmes, we continue to successfully design, develop and construct of standard and complex wells such as high reservoir pressure fields where Umid and Bulla platforms planned to be located.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.socar-aqs.com/az/achievements/1>

160. Choose the correct translation.

To ensure the harmonious operation of all employees at the plant, the operators coordinate their activities with technical specialists and control staff.

- A) Zavoddakı bütün avadanlığın ahəngdar çalışmasını təmin etmək üçün operatorlar öz fəaliyyətini texniki mütəxəssislər və nəzarət personalı ilə əlaqələndirir.
- B) Zavoddakı bütün rəhbərliyin ahəngdar çalışmasını təmin etmək üçün operatorlar öz fəaliyyətini texniki mütəxəssislər və nəzarət personalı ilə məsləhət edir.

- C) Zavoddakı bütün işçilərin ahəngdar çalışmasını təmin etmək üçün operatorlar öz fəaliyyətini texniki mütəxəssislər və nəzarət personalı ilə əlaqələndirir.
- D) Zavoddakı bütün bölmələrin növbəli çalışmasını təmin etmək üçün operatorlar öz fəaliyyətini texniki mütəxəssislər və nəzarət personalı ilə əlaqələndirir.
- E) Zavoddakı bütün rəhbər işçilərin ahəngdar çalışmasına əmin olmaq üçün operatorlar öz fəaliyyətini texniki avadanlıq və nəzarət ölçü personalı ilə əlaqələndirir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://socarpolymer.az/az/career/experienced-professionals/>

161. Choose the correct variant.

If I _____ you, I _____ this.

- A) was / will not do
- B) am / will not do
- C) are / would not do
- D) was / would not do
- E) were / would not do

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;
<https://www.ego4u.com/en/cram-up/grammar/conditional-sentences/exceptions>

162. Choose the correct variant.

If I _____ to bed earlier yesterday, I _____ so tired now.

- A) had gone / wouldn't have felt
- B) go / will not feel
- C) had gone / won't have felt
- D) went / will not feel
- E) haven't gone / won't have felt

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;
<https://www.ego4u.com/en/cram-up/grammar/conditional-sentences/exceptions>

163. Choose the correct variant.

Would you mind if I _____ the window?

- A) shall open
- B) opened
- C) am opening
- D) have opened
- E) would open

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;
<https://www.ego4u.com/en/cram-up/grammar/conditional-sentences/exceptions>

164. Choose the correct variant.

Their elder daughter has never been able to make headway, _____ ?

- A) hasn't she
- B) doesn't she
- C) was she
- D) does she
- E) has she

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd;

165. Choose the correct variant(s).

_____. I'm glad I brought my sweater.

- A) There are cold
- B) Is cold
- C) It's cold
- D) There is cold
- E) The cold is

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

166. Choose the correct variant(s).
_____ 5 o'clock already?

- A) Is there
- B) Are there
- C) Is it
- D) Does it
- E) Is

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

167. Choose the correct variant(s).
When is your birthday?

- A) There is 4th of March.
- B) There is March 4th .
- C) Is on March 4th .
- D) It's on March 4th .
- E) There are March 4th .

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

168. Choose the correct variant(s).
- Are you excited about your vacation?

- A) Yes, there goes to be fun!

- B) Yes, there are going to be fun!
- C) Yes, there is going to be really fun!
- D) Yes, is going to be really fun!
- E) Yes, it's going to be really fun!

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

169. Choose the correct variant(s).
What is the weather like today?

- A) It's cold and a bit rainy.
- B) Is quite cold and rainy.
- C) There is cold and a bit rainy.
- D) There are cold and rain.
- E) The weather cold and does rainy.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

170. Choose the correct variant(s).
I couldn't see anything. _____ completely dark.

- A) There is
- B) It was
- C) There was
- D) It is
- E) It did

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

171. Choose the correct variant(s).
_____ time to leave?' 'Yes, _____ nearly midnight.'

- A) Does it / it does
- B) Was it / it is
- C) Is it / it is
- D) Was there / there was
- E) Is there / there is

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

172. Choose the correct variant(s).
___ stupid to drink and drive.

- A) There has been
- B) There was
- C) There is
- D) It is
- E) It does

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

173. Choose the correct variant(s).
_____ horrible being stuck on the train.

- A) There is
- B) There was
- C) It does
- D) There will be

E) It was

Testin çətinlik dərəcəsi: asan

İstinad: Grammar and Composition Handbook; Glencoe Mc Graw-Hill/ High school 2 /New York, Columbus; Ohio

174. Choose the correct phrasal verb.
Please, _____ the children while I'm out.

- A) look like
- B) look after
- C) look through
- D) look on
- E) look down

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd; pp.492

175. Choose the correct variant of the Passive Voice.
They are repairing the bridge.

- A) They are repaired the bridge.
- B) The bridge is repaired.
- C) The bridge is being repaired.
- D) The bridge is been repaired.
- E) The bridge are repaired them.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 263

176. Choose the correct variant of the Passive Voice.
He wants someone to take photographs.

- A) He wants photographs to be taken.

- B) He wants someone photographs to be taken.
- C) He is wanted photographs to be taken.
- D) He wants to take photographs.
- E) Photographs to be wanted to take him.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 264

177. Choose the correct variant of the Passive Voice.
I remember them taking me to the Zoo.

- A) I remember them taken to the Zoo.
- B) I remember them to be taken to the Zoo.
- C) I remember been taking to the Zoo.
- D) I remember being taken to the Zoo.
- E) I remember them to be taking me to the Zoo.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 264

178. Choose the correct variant of the Passive Voice.
One sees this sort of advertisement everywhere.

- A) This sort of advertisement you can see everywhere.
- B) This sort of advertisement is seen everywhere.
- C) This sort of advertisement is been seen everywhere.
- D) This sort of advertisement is for one to see everywhere.
- E) One is seen everywhere for this sort of advertisement .

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 266

179. Choose the correct variant of the Passive Voice.
People suppose that they are living in the countryside.

- A) People are supposed to be living in the countryside.
- B) They suppose people to be living in the countryside.
- C) They are supposed to be living in the countryside.
- D) They supposed to live in the countryside.
- E) They are living in the countryside with those people.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 266

180. Choose the correct variant of the Passive Voice.
What makes these holes?

- A) What are these holes made by?
- B) Who are these holes made by?
- C) What are these holes ?
- D) What do these holes make?
- E) What are made by these holes?

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 266

181. Choose the correct variant of the Passive Voice.
He looked after the children well.

- A) The children were well after looking him.
- B) The children were well looked.
- C) The children looked after him well.
- D) The children are well looked after.

E) The children were well looked after

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 267

182. Choose the correct variant of the Passive Voice.

They have sent him a brochure.

- A) He was sent a brochure.
- B) He has sent a brochure.
- C) They have been sent a brochure.
- D) He has been sent a brochure.
- E) He has a brochure to send them .

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 263

183. Choose the correct variant of the Passive Voice.

The company provides free medical insurance for all employees.

- A) All employees provide free medical insurance .
- B) Free medical insurance is provided for all employees.
- C) Free medical insurance is providing by all employees.
- D) The company is provided by free medical insurance.
- E) All employees are providing free medical insurance company .

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 162

184. Choose the correct variant of the Passive Voice.

Someone delivers essential components to the factory.

- A) Essential components are delivering to the factory.

- B) Essential components are being delivered to the factory.
- C) Essential components deliver someone to the factory.
- D) Factory is delivered by essential components.
- E) Essential components are delivered to the factory.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 162

185. Choose the correct statement in the Passive Voice.

- A) There is a letter sent for you.
- B) We will offer an attractive salary to the person appointed.
- C) The person, appointed by the Council, knows four foreign languages.
- D) The meeting is held on Monday morning.
- E) The meeting, held on Monday morning, is very important.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 263

186. Choose the correct statement in the Passive Voice.

- A) They had been repairing the road.
- B) The road had been repairing.
- C) The road taken to the country is dangerous.
- D) There had been a road newly repaired.
- E) The road has been repaired recently.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 263

187. Choose the correct statement in the Passive Voice.

- A) Was the house, sold in your neighbourhood, expensive?

- B) Was there a house sold recently by that famous actor?
- C) Who was that house sold by recently?
- D) Who was the owner of the house sold recently?
- E) Who has got the detail information about the house sold recently?

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; A.J.Thomson. A.V.Martinet /Oxford University Press UK Ltd; pp. 265

188. Choose the correct statement in the Passive Voice.

- A) The carpenter is mending the window broken yesterday.
- B) Nobody can open the mystery of the pyramids built around 400 A.D.
- C) This play was probably written by Marlow.
- D) I have never seen such a stupid behaviour by them before.
- E) Nobody knew whether there was gold left in the mine.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd; pp. 462

189. Choose the correct statement in the Passive Voice.

- A) She asked me to send a stamped addressed envelope.
- B) I consider Moriarty to be dangerous.
- C) Everybody wanted Doris to be the manager.
- D) We like our staff to say what they think.
- E) I've just been sent a whole lot of information.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd; pp. 463

190. Choose the correct question in the Passive Voice.

- A) Which of them was a lost treasure?
- B) How many of the invited guests have come?

- C) Which of these pictures was sold in the auction?
- D) Who painted the rooms of the hotel ?
- E) When did you hear about the stolen document?

Testin çətinlik dərəcəsi: orta

İstinad: Practical English Grammar; Michael Swan /Oxford University Press UK Ltd; pp. 463

191. Choose the appropriate abbreviation for the given statement you would use in telexes and short messages:

- 1. if you sign a letter on behalf of someone else...
 - 2. if you send copies of document to other people...
 - 3. if something is calculated on a yearly basis...
- a) D/A
 - b) pp
 - c) rgds
 - d) C.O.D.
 - e) lb
 - f) c.c.
 - g) p.a.

- A) 1-b; 2-f; 3-g
- B) 1-d; 2-g; 3-c
- C) 1-c; 2-f; 3-e
- D) 1-b; 2-c; 3-a
- E) 1-a; 2-g; 3-e

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;pp. 7

192. Choose the appropriate abbreviation for the given statement you would use in telexes and short messages:

- 1. extraordinary general meeting...
 - 2. errors and omissions excepted...
 - 3. please reply...
- a) P.R.
 - b) P.E.R
 - c) P.T.O
 - d) A.G.M.
 - e) E.& OE.

- f) E.G.M
- g) R.S.V.P.

- A) 1-e; 2-c; 3-a
- B) 1-f; 2-e; 3-g
- C) 1-d; 2-e; 3-c
- D) 1-f; 2-b; 3-a
- E) 1-g; 2-a; 3-e

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;pp. 6-7

193. Choose the correct variant

Although many believed she was guilty, to prosecute her for the crime.

1. nobody was aware of his crime
2. she was quite sinless
3. there wasn't enough evidence
4. only a few accepted her alibis
5. jury could hardly prove the offense

- A) 3, 5
- B) 1, 3
- C) 2, 4
- D) 1, 4
- E) E 2, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 184

194. Choose the correct variant

She got the scholarship, but

1. she is reluctant to move abroad
2. she is not able to pay for University
3. the education abroad was very expensive.
4. she could realized her education wish

5. the accommodation and other expenses were needed, too

A) 2, 5

B) 1, 5

C) 1, 3

D) 2, 4

E) 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

195. Choose the correct variant

It's a beautiful old house, but

1. was built accurately nowadays.
2. it hardly has any beauty at all.
3. everyone can purchase it for its high price.
4. the broken windows ruin its appearance.
5. the view behind it doesn't satisfy me.

A) 2, 5

B) 1, 3

C) 4, 5

D) 1, 4

E) 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

196. Choose the correct variant

If someone interrupts me, I usually

1. get annoyed with him
2. try to concentrate again
3. apologize for my behaviour
4. send him my best regards
5. ask to repeat it once more

- A) 1, 3
- B) 3, 5
- C) 2, 4
- D) 1, 2
- E) 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

197. Choose the correct variant

If I disagree with someone, I usually.....

1. congratulate him on his success
2. accept all his suggestions
3. show my disapproval
4. agree what is said
5. express my thoughts on the same matter

- A) 2, 5
- B) 1, 4
- C) 1, 3
- D) 2, 3
- E) 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

198. Choose the correct variant

My teacher told me that if I revised the material,

1. I would get a better grade.
2. it will be easier to speak with her
3. I'll get a better mark afterwards
4. it would be disadvantage for getting grade
5. it wouldn't be difficult to get a good mark

- A) 1, 5
- B) 3, 5

C) 1, 4

D) 2, 3

E) 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

199. Choose the correct variant

He repaired my old watch so

1. I had to toss it aside and buy a new one.
2. it wasn't necessary for me to buy a new one after all
3. the idea of buying another one was cancelled
4. it became useless at all for wearing

A) 3, 4

B) 2, 3

C) 1, 3

D) 1, 2

E) 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

200. Choose the correct variant

They talked in whispers, as

1. everybody around them could hear all talk
2. nobody could be aware of the matter
3. they didn't want me to overhear them
4. we had to cover our ears from the noise
5. others won't hear what they speak about

A) 2, 5

B) 4, 5

C) 2, 3

D) 1, 3

E) 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

201. Choose the logical ending

Aeroplanes carry parachutes.

- A) The crew can escape in case of fire.
- B) They are used for Business Class.
- C) The flight attendants demonstrate them as entertainment.
- D) They clean the surface of the plane.
- E) Nobody is allowed to use them.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

202. Choose the correct variant.

“to be susceptible” means.....

- A) to accept with great pleasure
- B) to believe on little or no evidence
- C) to show suspicion
- D) to feel suspicion
- E) to be easily influenced or affected

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

203. Which advice is NOT appropriate to give to someone looking for a job?

- A) Don't speak much about yourself during the interview.
- B) Don't give up if you can't succeed.
- C) Try to act calm during the interview.
- D) Decide what you want to do

E) Organize well-informative CV about yourself.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

204. Which advice is not appropriate to give someone looking for a job?

A) You should know your job objective before applying for it.

B) Pay attention to your correct writing style

C) Your talents ,abilities, activities should be described

D) Persuadable presenting yourself is one of the important aspects.

E) Just sit back and wait until something will come along

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

205. The opposite to the word “to reveal” is.....

A) to conceal

B) to demonstrate

C) to describe

D) to qualify

E) to impress

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

206. The phrase “lead off with “means.....

A) End with

B) Underline

C) Start with

D) Search for

E) Look for

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

207. Choose the correct variant.

"A careful study of a subject ,especially in order to discover new facts or information" is.....

- A) association
- B) insomnia
- C) research
- D) overstimulation
- E) achievement

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

208. Choose the correct variant

"The human life journey cannot be charted by a single curving line" means

- A) The life journey should be organized by the definite life patterns
- B) People should stay in one place and not move around so much.
- C) The human life journey should be drawn with a straight line.
- D) People are different ,and their lives are different ,too.
- E) The human life journey cannot be curved by sudden ,unexpected activities.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

209. Choose the correct variant.

Do you really want to _____ that meeting until tomorrow?

- A) Put on
- B) Put away

- C) Put off
- D) Put out
- E) Put in

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

210. Choose the correct variant.

Would you like me to _____ the children next week?

- A) Look up
- B) Look like
- C) look after
- D) look at
- E) look through

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

211. Choose the correct variant.

You should involve your children ____ physical activities.

- A) at
- B) on
- C) with
- D) in
- E) up

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

212. Choose the correct variant.

You can benefit ____ listening to news reports on the radio.

- A) in
- B) with
- C) on
- D) off
- E) from

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd;

213. Choose the correct transformation of reporting questions.

He asked: "Why won't you give a discount?"

- A) He wanted to know why they wouldn't give a discount.
- B) He wonders why they won't give a discount.
- C) He wants to know why they won't give a discount.
- D) He wanted to know if they wouldn't give a discount.
- E) He asked if they would give a discount.

Testin çətinlik dərəcəsi: asan

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 216

214. Supply the word corresponding the following statements.

1. The doctor advised him to _____ his job.
2. I am sorry, I haven't got a _____ for a \$50 note. Have you got anything smaller?
3. You'll have to _____ trains when you get to London.

- A) refresh
- B) change
- C) stock
- D) cost
- E) monitor

Testin çətinlik dərəcəsi: orta

İstinad: Longman Business English Usage; Peter Strutt /Longman Group UK Ltd; pp. 50

215. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

216. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

217. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədən kənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

218. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənkənar
- B) İlkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənkənar
- D) Giriş, vaxtaşırı və növbədənkənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənkənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

219. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

220. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

221. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

222. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

223. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

224. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrdən artıq olduqda

B) 40 metrdən artıq olduqda

C) 60 metrdən artıq olduqda

D) 100 metrdən artıq olduqda

E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

225. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

226. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrədən az olmamalıdır
- B) 3 metrədən az olmamalıdır
- C) 4 metrədən az olmamalıdır
- D) 1 metrədən az olmamalıdır
- E) 2,5 metrədən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

227. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

228. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

229. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

230. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

231. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərpnəməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

232. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

233. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

234. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

235. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğın söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

236. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

237. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

238. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

239. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

240. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

241. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

C) 5.0 m

D) 1.8m

E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

242. Kollektiv mühafizə vasitələri nədir?

A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr

C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

243. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

244. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

245. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

246. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

247. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

248. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

249. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın keçirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

250. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

251. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

252. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

